

Zamanın təsdiqi, galacayın möhürü



Adil Abdullayev,
Əməkdar Mədəniyyət işçisi
Prezident təqaüdçüsü

Ela müəlliflər var ki, onların ilk qələm təcrübələrindən keçməyini, gənclik dövründəki həyəcanlarını təsvür etmək çatın olur. Adamı elə gəlir ki, yaradıcılıq çağlarının ustادlıq məkanında elə əlinə qələm götürdüyü gündən sakin olub. Mənim üçün Əli Rza Xələfli də belələrinəndir.

Neçə illərdir ki, Azərbaycan Nəşriyyatında eyni mərtəbədə, qonşu otaqlarda sakin olub sözə qulluq göstərməkdəyik. Bizi də elə doğmaldırdı, ünsiyyətimiz üçün körpüye çevrilən sözdür, sözə münasibətmizdir. Söz ünsiyyətiz bizim üçün hər vaxt cəzibə olub. Mən Əli Rza Xələflinin, demək olar ki, eksər yazılarının ilk diniyəciyim. Cümki o, yazılarını birləşə kompüter diktə edir. Mən də elə çox vaxt astaca onun diktə məkanına yaxınlaşram, özümü göstərmədən onu diniyəmdən doymuram.

İnsan nə qədər moharəti olmalıdır ki, Sədi demiş, dünya işlərinin zənci başının tükləri kimi qarışlığı bir zamanda sözün kələfini, bir çox hallarda elə zamanın təbiətindən gəlmə tələbələr qarışmış kələfini ustalıqla çoxozan. Bir-birinin möqübülo səyəkənənələri asta-astə və həm də usta-usta səzə toxuya-toxuya mətləbə, mərama yetəsən. Xələfli asanlıqla yorulmur. Əvvəlcədən düşüncəsində bişmiş mövzuya bitməyən qədər ihanət kükündən düşmür. Lap sonuncu məqama qədər, axırına yekun sözə qədər hissələr, həyəcanlar onu tərk etmir. O, yorulmadan, usanmadan bir-birinin arxasında kitablarını nəşr etdirməkdədir. Yetmişə qədər kitabı nəşr olunub. Həyatını və yaradıcılığını tədqiq edən özü də yüksək eyarla edəb mühitə tödəm dən 10-dan çox monoqrafiya yazılıb.

Həmişə təessüsələ deyirəm ki, Xələfli sözə bu qədər fedakarlıqla xidmətinin müqabilində cəmiyyətdən (bəlkə, dövlətəmizdən) təqdirəcidi payını almayıb. Bizim "Gənclik" nəşriyyatının xətti ilə oxuculara tödəm olunan çox dəyərlər bir monoqrafiya da yazılib. Müəllif Əkber Əlioğludur.

Mən Əkber Əlioğlunu o qədər de yaxından tanımasam da, imzası ilə dərc olunmuş yazılarını "Kredo"da çox həvəsəx oxumuşam. Sözin həqiqi mənasında yazdırığının məsuliyyətini bütün varlığı ilə hiss edən müəlliflərindən. O, ədəbiyyatşunas tənqidçi kimi tanınır. Filologiya üzrə fəlsəfə doktorudur.

"Xələflinin poetikası" kitabı onun çoxsaylı nəşr örneklerindən hələlik sonuncusudur. Hər haldə inдиye qədər nəşr olunmuş kitablarına görə istedadlı alım və publisist kimi özünü ədəbi mühitəmizdə tödəm edib. Zəngin yaradıcılığını nəzəre alaraq Yazarlar Birliyinin tödəməti ilə illik Prezident təqaüdünə de layıq görüllər. Bütün bunlar Əkber Əlioğlunun ədəbi mühitəmizdək yerinin real göstəricisidir.

Amma mənim üçün indiki halda on real göstəriçii çox böyük istedad və zəhmətlə, inadlı tödqiqtə başa gelmiş "Xələflinin poetikası" monoqrafi kitabıdır. Onu da qeyd edim ki, kitabda verilmiş materiallər müəllifin Xələfli yaradıcılığına dərindən bölgəliyinə bizi inandırıb.

"Xələflinin poetikası" kitabı iki bölmədən ibarətdir. Birinci bölmə elə "Xələflinin poetikası" adı ilə yazılmış monoqrafi qeydlərdir. Bu bölmə özü də iki hissədən ibarətdir. Xələflinin yaradıcılığı əsasında müəllif sənətkarın ədəbi təfəkkür sahibi kimi imkanlarını üzə çıxarmağa çalışır. Bu istiqamətdəki tödqiqtərləri "Bədii təfəkkürün kanon və sərhədləri" mövzusu daxilində etihad edir. Mən mərvüətə əhatəsində müəllif yaradıcılığını tödqiq etdiyi sənətkarın mövzuya (obraz) hansı mövqədən (mövqelərdən) yanaşa bilməsinə paxsiloji deqiqiliyi izleyir və göldiyi qənəeti sanki bir yaradıcılıq portreti kimi cizir: "Bu zaman o, obrazı bir neçə mövqədən - zahirinə təsviri, daxili aləminin təsviri, zahirinə daxili aləminin vəhdətdən təsviri, əxlaqi görüşləri və zamanaya müdaxilə hədüdunu göstərən təsvirlər, peyzaj-təbiət vəsitsi təsviri, təbiətla müqayisədə təsvir, halal zəhmətlə təsvir, vətənə, kişi qeyratinə, namus, ar, vicedan, mərdlik keyfiyyətlərinə münasibəti ifadə edən təsvirlər, real insanın sevgi, məhəbbət fərənda olan təsvirlər və nəhayət, şəxsi düşüncələr: həyat tarzı, yoxsulluqdan, qəcəliyəndən, xəstəlikdən, ümumiyyətdə, fələyin min bir feilindən şikayati ifadə edən təsvirlər - yanmış və dayar vermişdir". Zənimce, müəllifin yanaşma mükəmməliyi sənətkarın obrazra münasibətini, həm də hərtərəfli münasibətini göstərmək baxımdan bu mətn kifayət qədər uğurludur.

Əkber Əlioğlu Əli Rza Xələflinin zəngin yaradıcılığından aradıclarla izleyib. Hətta təkər poetik əsərlərini yox, publisistik kitablarını, nəşr əsərlərini də diqqətə arasdır. Zənimce, bu çoxməmələtlilik, sənətkarın yaradıcılığına döründən bələdliyən onun qənaətlerinin mükəmməliyinə qədərindən təsir göstərib. Yəni tənqidçi üçün yaradıcı insanın araya-orsaya gotirdiyi əsərlərlə bağlı heç bir qaranlıq tərif qalmayıb. Ona görə də o, Xələfli yaradıcılığının özüñoxashığını şərtləndirən möqamları sözün ilhamlı axarı ilə yazıya getirə bilir: "Ə.R.Xələflinin poetikası" dəyinində "insan-obraz öz fərdi mükəmməliyindən, daşıdığı xarakter, zövq və düşüncə tərzinə görə, malik olduğu ideala görə bəzən başqalarına bənzəyir; özündən başqa həm də müzəyyin iciməti qüvvələrin mahiyyətini öks etdirir - lirik tipik obrazı çevirir, bəzən də o, bunu nəzərə alaraq onun fiziomoniyasındaki başlıca qaynıcı soraglayır, onun yaşayışında elə bir möqəm tapır ki, həmin anda obraz əsasən özənə oxşayır. Fərqi yoxdur, bu obraz müğənnnidir, tarzəndir, rassamdır, alim-sairdir, adı şəhərli, yaxud kəndlidir". Açıq, bu qeydləri mən təkər elmi-nazari düşüncənin möhəsliyi kimi deyil, həm də yüksək ədəbi zövqün qənaətleri kimi oxuyuram. Yəni Əkber Əlioğlunun düşüncə axarı özünün poetikliyi, ilhamlı ruhu ilə məni özüne çəkir.

Tənqidçi təkər özü üçün yazır.

Görkəmlə tənqidçilərimiz doğru deyirdilər ki, tənqid qədər yaradıcıdır. Mən isə birçə onu oləvə edirəm ki, bu yaradıcılıq həm tödqiq olunanı cəmiyyətin düşüncə mərkəzinə gotırır, həm də müəllifin özü haqqında dəqiq və aydın təsəvvür yaradır. "Xələflinin poetikası" kitabında Əkber Əlioğlunun ədəbi-nəzəri yanaşmaları bir çox hallarda dəqiq bedii mətnə səyəkənərək sərrast və aydın fikirlərlə üzə çıxır: "Dünya ədəbiyyatında küləklər müxtəlif məzmunlarda obrazlaşdır, həm müsbət, həm də mənfi planda. Bu barədə şərh açmağa ettiyic

yoxdur, cümlə ədəbiyyatımızda da külək metaforasından kifayət qədər istifadə olunmur. Elə bədmədə ilə yadına düşən Əli Kərimin "Bakı küləyi" şeiri oldu; "görsən ki, rahatam, gecədən sahərdək döy pəncərəm...". Əli Rza də küləklərin boyuna obrazlıq xələti biçib, özü də darin icimai-fəlsəfi anlamda. Bu anlam onun "Həsratən üzü bori" kitabına çarqat tutub. Fərdi ünvandarın tutmuş region çəpərlərinən ağrılı-acılı tale yüksəməz çəkən bu kitaba, hətta ana təbiətimin kicik bir gəzina, dağına, bulaq gəzünə, keçidinə və s. olunan zoraklıqlara belə küləklər vəsitsiələ yeni rəng qatıb. Kitabı oxuyan hər kəs "küləklər... küləklər" metaforasının kitabın ümumi ahangını necə vurguladığını sahidi ola bilər. Ağar kimi yarımqı bu metaforanın da qismatında varmış. Şair bu metaforanın özünü yazdığı "Od" romanından seçip götürmüştür.



-Dostum, küləklər əsir...
-Küləklər təbiətin ruhudur.
-Axi qəlibindən əsir.
-Qorxusu yoxdur.
-Niva?

-Hardan əsidiyi bilinən küləyin qorxusu olmaz. Nə qədər sərt olsa da görünən düşmən kimidir. Görünən düşmənin hərəkəti edəcəyi də bilinməz. Tərəfsiz küləklər də bələdir. Özünən tərəfsiz küləklərdən qor. Dünəndəki bütün hədəlxiliklərin, faciələrin bəs tərəfsiz küləklərdir.

-Şağ ol, dostum, küləklər qəlibindən ossa da, ürəyimin telleri titrəsə də, sənin vərlığın mani ovudur. Özümü tərəfsiz küləklərin arasında tənha bilmirəm". Bu məntəndə tənqidçi düşüncəsi ilə tödqiq olunan sənətkarın təfəkkür mənəzərəsi üzvi şəkildə bir-birinə qovuşub. Sənki tənqidçinin özü də həyata münasibətini insan taleyi ilə bağlı düşüncələrinin son qənaətinə yaxınlığını sərrast ifadə imkanları ilə reallaşdırıb. Hətta bədii məninin özündəki "Şağ ol, dostum" müraciətini biz elə tənqidçinin sənətkarın ünvanına mükafatı kimi də qəbul edə bilirik.

Monrafik tödqiqtən ikinci bölməsi "Fərdi üslubun bənzərsiz tödqi" adı altında tödəm olunur. Zənimce, burada müəllif istəyinə nail ola bilməyib. Amma Əkberin getirdiyi mətnlərdən çıxış etsək, deməliyik ki, bizim hər birimiz həmin anları ruhumuzla gəzə bilir, xəyalımızın səməsində hiss edirik, duyarıq.

Ə.Əlioğlunun "Xələflinin poetikası" kitabı çox maraqlı möziyyətlər ilə könülü məzəndədir. Kitabın ikinci hissəsi ədəbi-tənqidçi məqalələrindən ibarətdir. Hər bir məqədə həm tənqidçinin özünün, həm də sənətkarın mövzularla ehtiva olmuş dövgularla zəmanə və dövrə münasibətini öks etdirir.

Düşünürəm ki, Ə.Əlioğlunun "Xələflinin poetikası" kitabı bu günün uğurlu tödqiqtər əsərlərindən biridir. Ə.R.Xələfli zəngin yaradıcılığına dəyər vermək baxımdan çox qiymətlidir.

Yazığım qeydlər mənim "Xələflinin poetikası" kitabına oxucu rəyimdir. Əsas rəy zəmanın, gələcəyin Ə.R.Xələfli yaradıcılığına münasibətindən sonra melum olacaq. Mən Ə.R.Xələfli yaradıcılığına zəmanın tödqiğini, gələcəyin tödqiqtərini möhürünləndirdən görürəm.

Bu da Şirvansahlar - saraya buyur, Ayəğim kündədə, - diliimdə ahhər, Dilisiz baxışlarla qəlbimi duyur, Daşlar arasından boylanan ruhlar.

Cənablar, diqqətlə dinləyin bari: Kövrəkdir tarixin bu daş aynası. Sizin aşdığınız daş hasar - bari, Bir xalqın, millətin təli dünəysü.

Əlbəttə, mətn oxunan kimi söhbətin "İçərişəhər: Daşlar-insanlar" poemasından, bir az da dəqiqələşdirək, elə İçərişəhərin tarixi tələyində getdiyini yerindən almaq olur. Əkber Əlioğlu bu 3 bəndə nəçün tapınır. Zənimce, bununla o, şairin istinad etdiyi obrazın görünən və görünməyən tərəflərini tödəm edə bilmək imkanına malik olduğunu göstərir. Həqiqətən, Ə.Xələfli bir neçə misranın içərisində öz oxucusunun əlinən tuub onu tarixin qarənlıq dolamblaclarından keçirərək Şirvansahlar sarayının tarixə hökm edən zamanına apara bilir. Elə bu məharəti, bu istədi Ə.Əlioğlu "Fərdi üslubun bənzərsiz tödqi" kimi qəbul edir.

Doğrudur, bəzi hallarda kəskin məzmun fərqlərino, əhatə etdiyi zaman ayrılmış baxmayaq, Əkber Əlioğlu mətnləri bir-birinin arxasına tödəm edir. Bu zaman qətiyyən narahat olmur ki, oxucu zaman və məzmun fərqləri arasında çəsb qalar. Tənqidçi ona görə bu yanaşmalarda casarətlidir ki, təkər sənətkar yox, tənqidçi özü yox, mətnin özü də müəllif haqqında qədərincə informasiya verir. Xələfliin başqa bir əsərindən Ə.Əlioğlu nümunə götürir:

El yığılıb məclisə, aşıq dövratı elyəir, Sinqəndə telli saz... İlham cövlən elyəir.

Qara Vəzir əlindən Qurbanı dada gedir, Zalimlərin zülmündən şaha imdadı gedir.

Kudafərin üstündə dayanı yurda baxır, Qiyamətin qapısı - İsrəfil surda baxır.

Pərim yandı Gəncədə, dərdi pəncə-pəncədə, Zalimlər ayri saldı, məni qoydu gencədə.

Bu mətn "Dağlarda duman qaldı" kitabında verilmiş "Könlümə yol aradım" poemasından oxz olunub. Müəllif bir usaqın nənəsinin quağında zəmanına bər könlük yolu salır. İndi həmən usaq on illikləri yola salıb, yaşının da lap yuxarı, qarlı çağlara gəlib çatıb. Ancaq yaddaşındakı xatirələr o qədər isti və qaynırkı ki, hər hansı bir oxucu özü də müəllif haqqında qədərincə informasiya verir. Xələfliin başqa bir əsərindən Ə.Əlioğlu nümunə götürir.

Ə.Əlioğlunun "Xələflinin poetikası" kitabının "Fərdi üslubun bənzərsiz tödqi" adı altında tödəm olunur. Zənimce, burada müəllif istəyinə nail ola bilməyib. Amma Əkberin getirdiyi mətnlərdən çıxış etsək, deməliyik ki, bizim hər birimiz həmin anları ruhumuzla gəzə bilir, xəyalımızın səməsində hiss edirik, duyarıq.

Ə.Əlioğlunun "Xələflinin poetikası" kitabı bu günün uğurlu tödqiqtər əsərlərindən biridir. Ə.R.Xələfli zəngin yaradıcılığına dəyər vermək baxımdan çox qiymətlidir.

Yazığım qeydlər mənim "Xələflinin poetikası" kitabına oxucu rəyimdir. Əsas rəy zəmanın, gələcəyin Ə.R.Xələfli yaradıcılığına münasibətindən sonra melum olacaq. Mən Ə.R.Xələfli yaradıcılığına zəmanın tödqiğini, gələcəyin tödqiqtərini möhürünləndirdən görürəm.